

# Həzin duyğulu rəssamın rənglər dünyası

**R**əssamlıq sənəti çox ince, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Rəssamlıq insanın mənəvi ələmindəki daxili duyğularını tammiyyətlə böülüsmeyin on maraqlı yoldur. Beli, rəssamlıq dərin sənətdir, bu işe ciddi təxəyyül, istedad, əmək, səbər və mütləcə tələb edir. Bu sənətin vurgunu olan, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan rəssamlardan biri de Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevadır. Onun sənət əsərlərində rəssamın xəyal dünyası, qəlbinin istəyini rənglərin dili ilə bürüze vermesi özünü göstərir. Tablolar insanı gələcəyə xoş ümidi lərə səsləməklə yanaşı, həm də nostalji hissərə oyadır. Daim yaradıcılıq axtarışları, yuxusuz gecələr keçirən Həbibə xanımı həmsöhbət oldum.



- Həbibə xanım, rəssamlığa olan marağınız hansı zərurətdən yaranıb?

- Rəssamlığa meyil məndə hələ kiçik yaşlarından yaranıb. Doğulduğum Şahbuz rayonunun Külös kəndinin esrərəngiz təbiət gözəllikləri, yamaclarında qoyun-quzu meleşən dağların şux qameti, mərcangözlü Batabatın füsunkarlığı, Zorbulağın zülməsi meni daim rəsm çəkməye vadar edib. Bu işdə valideynlərimin köməkliyi az olmayıb. Onların sayesində rəssam həmyerlilərimizle əlaqə saxlamış, sənətin sırlarını öyrənməyə nail olmuşam. Bilirsiniz ki, Şahbuz rayonunun Külös kəndi rəssamların vətəni hesab olunur. Bu kəndin tanmış rəssamlarından Azərbaycan təsviri sənətində öz izlərini qoymuş Fəxreddin Qəhrəmanov, Rəsul Xəlilov, Kirman Abdi, Telman Abdinov və başqalarının adlarını çəke bilərem. Onların yaratdığı sənət nümunələri məndə sənətə olan marağın daha da artırırdı. 1998-ci ilde Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxətt ixtisasiya daxil oldum. Tələbelik ilərimdə əlimdə firça olmadan vaxt keçirə bilmirdim.

- Əgər rəssam fırıldadına güvanıb axtarışda olmursa, bu nə ilə nəticələndir?

- Qabiliyyət esas şərtlidir. Qabiliyyət Tanrıının mükafatıdır. Bundan əlavə, bacarığı olan her bir gəncin bu sənətə dərin sevgisi, rəssamlıq ruhu olmalıdır. İstedad təkcə rəsm çəkməkə tamamlanır, burada həm də elm, ruh, sevgi, vəhdət olmalıdır. O zaman mükəmməl bir rəsm əseri yaratmaq mümkün ola. Ele insanlar var ki, qabiliyyəti ile arxayınlışır, unutmaq olmaz ki, bu sona qədər davam edə bilməz. Yaradıcı insan daim axtarışda olmalıdır, həm nəzəri, həm də texniki cəhətdən. Sənətə sevgi yoxdur, qabiliyyət də get-gedə zəifləyəcək.

- Sizin tamaşaçı zövqünü oxşayan sənət əsərlərinin özünəməxsus özəlliyi ilə maraq çəkir. Məhz bu səbabdan də AMEA-nın vitse-prezidenti Isa Həbibəyli yaradıcılığınızı yüksək qiymətləndirib: "Həbibə Allahverdiyeva rəssam-

lıq sənətində realist romantik üslubda əsərlər yaradan istedadlı firça ustasıdır. Onun əsərlərində həyatın obyektiv dərkini, real mənzərəsini görmək mümkündür. Rəssamın əsərləri ağ rənglər arasındakı mənzərəni, çaları özündə əks etdirir. O, həm təbiətdəki, həm də insandakı zərifliyi bütün parlaqlığı ilə tərənnüm etməyi bacarıır."

- Beli, mən birinci kursda oxuyanda akademik İ.Həbibəyli universitetin rektoru idi. O, auditoriyaya daxil oldu və mənim adımı çekdi ki, qabiliyyət imtahanında istedadlı bir tələbə var idi. Onun çekdiyi el işi mənim yadimdə qalıb. O, sonra əlavə etdi ki, bundan sonra da sənin fəaliyyətini görmek istəyirəm. İnaniram ki, universitetin həm içtimai, həm də elmi mühtəsində fəaliyyət göstərəcəksən. Əlbətə, bu sözler mənə böyük stimul verdi. Dördüncü kursda oxuyanda Naxçıvan Dövlət Universitetinde ilk fərdi sərgim keçirildi. 2008-2011-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Behruz Kəngerli adına sərgi salonunda növbəti sərgim baş tutdu. Və burada da, Isa müəllim dəyərli fikirlərini bildirdi.

- 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönmüne həsr olunmuş "Rənglərə zamanın təcəssümü" adlı fərdi sərginiz təşkil olundu. Sərgi haqqında fikirlərinizi bilmək bizim üçün maraqlıdır.

- Beli, 8 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Behruz Kəngerli adına sərgi salonunda keçirilen sərgim maraqla qarşılandı. Azərbaycanın qədim tarixini, tariximizin yadigarı olan Naxçıvanın mədəniyyətini, inkişafını rənglərin dili ilə göstərməye çalışmışdım. Sergide ulu önder Heydər Əliyevin kompazisiyalı portretləri yer almışdı. Ulu Naxçıvanımızın qədim tarixini, milli mənəvi dəyərlərimizi təbliğ etmek əsas ideyam idi. Sergidə muxtar respublika türk-islam mədəniyyət nümunəleri, Əshabi-Kehf ziyyərətgahı rənglərin dili ilə tamaşaçılara çatdırıldı. Digər bir əsə-



rim "Azərbaycanın sönməz günü" adlanır. Bu portreti ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinə həsr etmişəm. Həqiqətən Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Xalqımız işqli geleceyə doğru addımladı. Əsərdə günəşdə olan isti rənglərlə, rəng kaloriti ilə onun işqli əllərini göstərməyə çalışmışam. Digər kompazisiyalı portretlər isə "Türk dönyasının liderləri" adlanır. Burada həm M.K. Atatürkün, həm də fenomenal şəxsiyyət Heydər Əliyevin portreti təsvir olunub. Türkçülüğün simvolu olan göy rəngde dərin köklərə malik nəhəng gövdəli ağac təsvir etmişəm. Bu da bizim soykökümüzün qədimliyindən, türk dünyası liderlerinin bir-birinə köməkliyindən xəber verir. Mavi rəngli ağacın budaqlarını mehəz türk dövlətlərinin bayrağında olan simvolik rənglərlə bildirmək etmişəm. Köklərdə isə bir tərəfdə qədim Naxçıvan torpağını, digər tərəfdə isə Azərbaycan torpağını müxtəlif cizgilər ilə fonda vermişəm. Heydər Əliyev ideyalarının uğurlu davamçısı Prezident İlham Əliyevin kompazisiyalı portreti sərgidə yer almışdı. Prezidentin bütöv təsviri fonunda Bakı şəhərinin mənzərəsini canlandırmışdım.

- **Bəs, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonda keçirilən sərginiz insanlarda hansı təsəssürati yaratdır?**

- Bakı şəhərində keçirilən sərgimdə 80-ə yaxın əsərin nümayiş olundu. Burada qədim Naxçıvanın ecazkar təbiət gözəlliklərini rənglərin dili ilə çatdırmağa çalışmışdım. Nuh yurdunu Naxçıvan adından da məlumdur ki, peyğəmber ocağı, müqəddəs məkandır. Burada Naxçıvanın adının tarixi kökünə fikir versek Nuhun adı ilə bağlı olduğunu görə bilərik. Seçdiyim əsərlərdə Naxçıvan abidələri, təbiət abidələri öndə dururdu. Natümortlarda xalqımızın qədim meisət əşyaları, xalq etnoqrafiyasına bağlılıq, tarixi keçmişimizə belədçiilik oz həlli ni tapmışdır. Kompozisiyalardan ən çox böyənilən "Qədim Nuhçikan" əsəri oldu. Sərginin afişasında, hazırladığımız bukletlərdə də bu öz əksini tapmışdı.

- **Həbibə xanım, Prezident İlham Əliyevin 2016-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhəri 2018-ci il üçün "İslam Mədəniyyətinin Paytaxtı" elan olunub. Naxçıvanın tarixini, mədəniyyətini, adət-ənənələrini, mənəvi dəyərlərini özündə**

əks etdirən çoxlu sənət əsərləriniz var. Bu mövzuya yenidən qayıtmaq, yaradığınız tabloları təkmiləşdirdiğiniz istəyiniz varmı?

- Hər bir millet, hər bir xalq yaşadığı heyati əks etdirən sənət əsərlərinə istinad edir. Naxçıvanın həm də qədim sivilizasiyanın beiyi olduğunu nəzərə alsaq, çox tarixi bir prosesin şahidi olacağımıza əminlik yaranır. Sözsüz ki, mən də türk-İslam mədəniyyət nümunələrinin, dini abidələrin tanınılması, təbliği ilə bağlı bir sıra işlər görürem. Çalışıram ki, şəhərimizə gələn qonaqların özləri üçün alacaqları xatire əşyaları içərisində mənim də rəsm əsərlərim olsun. Bunun üçün Naxçıvan torpağının qədimliklə müasirliyinin vəhdətini göstərməyə çalışıram. Görkəmli rəssam B.Kəngərlinin "Nuh Türbəsi" mənzəresi əsasında, eləcə də tədqiqatlar neticəsində Nuh peyğəmberin Naxçıvanda olması təsdiqlənib. Həmin türbə dövlətimiz tərefindən bərpa edilib. Əsərlərimdə abidələrin müasir görkəmini, əzəmətini təsvir edirəm.

- **Sənətsevərlərin sərgi ilə bağlı yekdil qənaəti nadən ibarət oldu?**

- Deyilən fikirlərə, rəyləre əsasən maraqla qarşılandı. Tamaşaçılar qeyd etdilər ki, rənglər daha könüllaşdır, mövzular aktualdır. Rəsmlər tek bir süjet xətti istiqamətində deyil, çoxplanlı şəkildə işlənib. Mənzərələr, portretlər, natümortlar, felsefi mənəni özündə əks etdirib. İstι və soyuq rənglərin harmoniyasının olduğunu da qeyd etdilər. "Naxçıvan etüdləri" daha çox diqqəti cəlb etdirdi. Naxçıvan təbətiinin insanda qəribə hiss yaratdığını vurğulayanlar da az deyildi. Kompozisiyalardan ən çox diqqət çeken "Qədim Nuhçikan", "Üçüncü dünya", "İnsan ve zaman" idi.

Bəli, rəssam heç vaxt arxa-yınlaşmamalıdır. Bu sənət ürəyimizin yanısı, təxəyyülümüzün məhsulu ilə qol-budaq atır. Həqiqi istedad zəhmətə yogrulanda möcüzələr yaranır, sənət möcüzəsi.

- **Pedaqoji fəaliyyətin işinə mane olmur ki?**

- Xeyr, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim kimi fealiyyət göstəriyəm. Tələbələrin gələcəkədə ixtisaslı kadrlar kimi formalşamasında üzərində dəşən məsuliyyəti dərindən dərək edirəm. Bize yaradılan şərait müqabilində borcumuzu dərindən öyrədək.

**Adile Səfərova, Əməkdar mədəniyyət işçisi**